

UNESCO-da ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb



*Azərbaycanın UNESCO yanında Daimi
Nümayəndəliyində xalqımızın ümummilli lideri
Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.*

UNESCO yanında Daimi Nümayəndəliyin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək, Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin möhkəmlənməsi və qüdrətlənməsi naminə işləyib hazırladığı və gələcək nəsillərə miras qoyduğu dövlətçilik konsepsiyasından, onun müdrik siyasəti ilə aparılan islahatlardan və dövlət quruculuğundan danışıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın
xüsusi müxbiri

Paris

Xalq qəzeti.- 2021.- 14 dekabr.- S.9.